

MÜQAVİLƏ

Bakı şəhəri

«_____»_____

Bu müqavilə bir tərəfdən _____, digər tərəfdən _____ şəxsində «Aztelekom» İstehsalat Birliyi (bundan sonra «Aztelekom» İB adlanacaq) arasında (bundan sonra birlikdə «Tərəflər» ayrılıqda isə «Tərəf» adlanacaqlar) aşağıdakı şərtlərlə (bundan sonra «Müqavilə» adlanacaq) bağlanır.

1. Müqavilənin predməti

1.1 «Aztelekom» İB-nin balansında olan **şəbəkə infrastrukturuna** (gələcəkdə «qurğular» adlanacaq) _____ tərəfindən istifadəsi ilə əlaqədar texniki, iqtisadi, hüquqi, maliyyə və kommersiya münasibətlərinin tənzimlənməsi.

2. Tərəflərin öhdəlikləri.

2.1. «Aztelekom» İB-nin öhdəlikləri:

- 2.1.1. Balansında olan **şəbəkə infrastrukturuna** qurğularından _____ MMC-nin istifadə etməsi üçün lazımi şərait yaradır.
- 2.1.2. Ayrılmış qurğuların bu müqavilənin 1 sayılı əlavəsində göstərilən texniki parametrlərə uyğunluğunu təmin edir.
- 2.1.3. _____ MMC-dən istifadə üçün lazım olan qurğular barəsində sorğu daxil olduqda müvafiq ölçü işləri aparır və ayrılması mümkün olan qurğuların mövcud texniki göstəriciləri (parametrləri) haqqında _____ MMC-yə məlumat təqdim edir.
- 2.1.4. Qəza hallarında ayrılmış qurğuların alternativliyini təmin etmək məqsədilə texniki imkanlarına uyğun olaraq bu istiqamətdə mövcud olan (gələcəkdə qurulan) digər qurğuları ayırır.
- 2.1.5. Bu müqavilə əsasında hər seqment (sahə) üzrə istifadəyə verildiyi qurğular üçün seqment (sahə) boyunca yerləşən qovşaqlarda öz imkanları daxilində _____ MMC-ni müvafiq sahələrlə, dayanıqlı elektrik enerjisi ilə təmin edir. Həmin sahələrin və dayanıqlı elektrik enerjisi təchizatını təmin etmək imkanlarını _____ MMC-nin nümayəndələri ilə birgə hər qovşaqda fərdi qaydada araşdırır.
- 2.1.6. _____ MMC-nin istifadəsinə verdiyi qurğularda təşkil olunmuş şəbəkənin işinə hər hansı formada təsir ehtimalı olan profilaktik işlər barədə 3 gün əvvəl _____ MMC-ni xəbərdar edir.
- 2.1.7. _____ MMC-nin istifadəsinə verdiyi qurğularda baş verən zədələnmələr, boşdayanmalar barədə _____ MMC-ni dərhal xəbərdar edir, yaranmış problemlərin aradan qaldırılması üçün mümkün ola biləcək ən qısa müddətdə zəruri tədbirlər həyata keçirir.
- 2.1.8. _____ MMC-nin nümayəndələrinin qurğuların quraşdırıldığı sahələrə buraxılmasına şərait yaradır.
- 2.1.9. Bu müqavilə ilə müəyyən olunmuş digər öhdəlikləri icra edir.

2.2. _____ MMC-nin öhdəlikləri:

- 2.2.1. Bu müqavilənin 1 sayılı Əlavəsi ilə müəyyən olunmuş xidmət haqqlarını (bundan sonra «Xidmət haqqı» adlanacaq) «Aztelekom» İB-yə müqavilə ilə müəyyən olunmuş qaydada ödəyir.
- 2.2.2. Bu müqavilə əsasında istifadəyə götürdüyü avadanlıqları təyinatı üzrə istifadə

edir və onların zədələnməsinə yönəlmiş hərəkətlərə yol vermir.

- 2.2.3. Ayrılmış qurğuların texniki parametrlərinin normaya uyğun olmasını təmin edir, lazım gəldikdə müvafiq ölçü işləri aparır və ayrılmış qurğuların mövcud texniki göstəriciləri (parametrləri) haqqında «Aztelekom» İB-yə məlumat təqdim edir.
- 2.2.4. Şəbəkəsində aparacağı və «Aztelekom» İB-nin şəbəkəsinə hər hansı formada təsiri ehtimalı olan işlər barədə 3 gün əvvəl «Aztelekom» İB-ni xəbərdar edir.
- 2.2.5. «Aztelekom» İB-nin nümayəndələrinin istifadəyə götürülmüş qurğuların quraşdırıldığı sahələrə buraxılmasına şərait yaradır.
- 2.2.6. Bu müqavilə ilə müəyyən olunmuş digər öhdəliklərini icra edir.
- 2.2.7. «Aztelekom» İB-nin obyektlərində istifadə etdiyi elektrik enerjisinin haqqını «Aztelekom» İB-yə ödəyir.
- 2.2.8. «Aztelekom» İB-nin obyektlərindəki sahələrdən istifadə etmək üçün qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə müqavilə bağlayır.

3. Hesablaşma qaydaları

- 3.1. Bu müqaviləyə əsasən _____ MMC-nin istifadəsinə ayrılmış və istismara verilmiş qurğulara görə _____ MMC «Aztelekom» İB-yə hər ay ƏDV daxil olmaqla _____ manat xidmət haqqı ödəyir.
- 3.2. Xidmət haqqının hesablanması Tərəflərin nümayəndələri tərəfindən hər ayın sonunda imzalanan xidmətlərin təhvil-təslimi haqqında akta əsasən həyata keçirir.
- 3.3. Hər ayın yekunlarına görə xidmət haqqının ödənişi üçün növbəti ayın 10-dan gec olmayaraq «Aztelekom» İB _____MMC-yə vergi hesab fakturası təqdim edir.
- 3.4. Təqdim olunmuş vergi hesab fakturasına əsasən xidmət haqqı hesabat ayından sonrakı ayın 20-sinə qədər _____ MMC tərəfindən ödənilir.

4. Müqavilənin müddəti və müqaviləyə xitam verilməsi qaydaları.

- 4.1. Müqavilə imzalandığı gündən qüvvəyə minir və _____ il müddətində qüvvədə olacaqdır. Bu müddətdə hesablaşmalar təhlil olunmaqla və telekommunikasiya sektorunun mövcud durumu nəzərə alınmaqla müqavilənin müddətinin bitməsinə bir ay qalmış qarşı tərəf müqaviləyə xitam verilməsi haqda müraciət etmədiyi halda, müqavilənin müddəti tərəflərin yazılı razılığı ilə növbəti eyni dövr üçün uzadılmış sayılır.
- 4.2. Bu müqavilənin hər bir tərəfi müqavilənin digər tərəfinə Ən azı 6 (altı) təqvim ayı əvvəlcədən yazılı surətdə müvafiq bildiriş göndərməklə müqaviləyə birtərəfli qaydada xitam verə bilər.

5. Fors-major

- 5.1. Tərəflərin öz iradələrindən asılı olmayaraq müqavilə ilə müəyyən olunmuş öhdəliklərini icra edə bilmədikləri hal fors- major halı hesab olunur (bütün növ fəvqəladə hallar və s.).
- 5.2. Fors- major hallarının baş verməsi ilə əlaqədar müqavilə öhdəliklərinin icra olunmamasına görə heç bir tərəf məsuliyyət daşımır.
- 5.3. Fors-major halında tərəflər bir- birlərini mümkün olan bütün üsullardan istifadə etməklə Ən qısa vaxtda məlumatlandırırırlar.

6. Tərəflərin məsuliyyəti

- 6.1. Tərəflər bu müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
- 6.2. 6-cı maddədə qeyd olunmuş məsələlər üzrə hər hansı itkiyə, ziyanə görə müvafiq tərəf tam həcmdə (əldən çıxmış fayda daxil olmaqla) məsuliyyət daşıyır.

7. Mübahisələrin həlli

- 7.1. Bu müqavilənin icrası və ləğvi zamanı baş verə biləcək bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll edilir.
- 7.2. Yaranmış mübahisələrin həlli zamanı danışıqlar müsbət nəticə vermədiyi təqdirdə bu müqavilədən irəli gələn və yaxud bu müqavilə ilə bağlı olan mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılır.

8. Məxvilik

- 8.1. Tərəflər bu müqavilədə müəyyən olunmuş tariflər barəsində bütün məlumatları gizli saxlayırlar.
- 8.2. Tariflər barəsində məlumatın hər hansı səbəbə görə yayılması onu yaymış tərəf məsuliyyətə cəlb etmək üçün əsasdır.

9. Digər şərtlər.

- 9.1. Bu müqaviləyə edilmiş bütün əlavə və dəyişikliklər hər iki tərəfin imzası və mörü ilə təsdiqlənir və yazılı formada müqaviləyə əlavə edilir.
- 9.2. Bu müqavilə Azərbaycan dilində 2 (iki) nüsxədə hazırlanır və hər iki nüsxə eyni hüquqi qüvvəyə malikdir.
- 9.3. _____ MMC tərəfindən istifadə ediləcək qurğuların texniki göstəriciləri və istifadə haqqları bu müqaviləyə 1 saylı əlavədə qeyd olunur.
- 9.4. Kabel kanalizasiya qurğularından və paylayıcı rabitə şkaflarından istifadə tarifləri dəyişildikdə tərəflər müqaviləyə əlavə edilən 1 saylı əlavəni yeni tariflərə əsasən təsdiqləyir.

10. Tərəflərin hüquqi rekvizitləri.